

İslam İnkişaf Bankı Qrupu

İslam İnkişaf Bankı Qrupu özündə aşağıdakı 5 qurumu birləşdirən çoxtərəfli maliyyə institutudur:

1. İslam İnkişaf Bankı (İİB);
2. İslam İnkişaf Bankı İnstitutu (İİBİ);
3. İnvestisiyaların və İxrac Kreditlərinin Sığortalanması üzrə İslam Korporasiyası (ICIEC);
4. Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası (ICD);
5. Ticarətin Maliyyələşdirilməsi üzrə Beynəlxalq İslam Korporasiyası (ITFC)

İİB Qrupunun fəaliyyəti dövlət və özəl sektorda layihələrin maliyyələşdirilməsindən tutmuş, yoxsulluğun azaldılmasına dəstək, texniki yardımların göstərilməsi, üzv ölkələr arasında iqtisadi əməkdaşlığa dəstək, ticarətin maliyyələşdirilməsi, kiçik və orta sahibkarlığın (KOS) maliyyələşdirilməsi, investisiyaların və ixrac kreditlərinin sığortalanması və təkrar sığortası, islam iqtisadiyyatı və bankçılığı üzrə tədqiqat və təlim proqramlarının həyata keçirilməsinə kimi geniş sahələri əhatə edir.

İslam İnkişaf Bankı

Ümumi məlumat. İslam İnkişaf Bankının (İİB) yaradılması niyyəti haqqında Bəyannamə 1973-cü ilin (İslam təqviminə görə 1393-cü il) dekabrında müsəlman ölkələri maliyyə nazirlərinin konfransında imzalanmış, Bank fəaliyyətə 1975-ci ilin 20 oktyabrında başlamışdır. İİB Qrupunun Mənzil qərargahı Səudiyyə Ərəbistanı Krallığının Ciddə şəhərində yerləşir. Bununla yanaşı, təşkilatın 11 ölkədə (Banqladeş, Misir, İndoneziya, Qazaxıstan, Malayziya, Mərakeş, Nigeriya, Seneqal, Surinam, Türkiyə, Uqanda) regional nümayəndəlikləri və ofisləri vardır. İİB-nin fəaliyyətinin əsas məqsədi islam qanunları və şəriət prinsiplərinə müvafiq olaraq üzv ölkələrin və müsəlman cəmiyyətinin iqtisadi və sosial inkişafını gücləndirməkdən ibarətdir.

Fəaliyyəti. İİB üzv ölkələrdə əsasən yol, kanal və torpaq bəndlərinin çəkilməsi, məktəb, xəstəxana tikintisi, kəndlərin inkişafı və s. bu kimi infrastruktur və kənd təsərrüfatı layihələri, həmçinin üzv ölkələrin hökumətlərinin maraqlarına uyğun digər iqtisadi və sosial inkişafın dəstəklənməsinə xidmət edən dövlət və özəl sektor layihələrini maliyyələşdirir. Bütün bu layihələr faizsiz olaraq şəriət prinsipləri əsasında maliyyələşdirilir. Şəriət prinsiplərinə əsaslanaraq İİB geniş miqyaslı maliyyələşdirmə metodları (kredit, lizinq, möhlətli satış, istisna, kapitalda iştirak, maliyyələşdirmə xətləri, mənfəətin bölüşdürülməsində iştirak, texniki yardım və s.) tətbiq edir.

Təşkilata üzvlük. Hazırda [57 ölkə](#)¹ Banka üzvdür. İİB-yə üzv seçilməyin əsas şərtləri İslam Əməkdaşlığı Təşkilatının (İƏT) üzvü olmaq və Bankın kapitalına abunə olmaq, həmçinin İİB-nin İdarə Heyətinin qərar və şərtləri ilə razılaşmaqdır. Bankın hər bir üzvü İdarə Heyətində rəhbər və əvəzedici rəhbər ilə təmsil olunur.

Hər üzv 500 baza səsə və hər əlavə səhmə görə bir əlavə səsə malikdir. İdarə Heyəti tərəfindən qərarlar görüşdə təmsil olunan səslərin əsas çoxluğu ilə qəbul edilir.

Təşkilatı struktur. Bankın [Rəhbərlik Şurasının](#)² görüşləri ildə bir dəfə təşkil olunur. Bu görüşlərin əsas məqsədi Bankın əvvəlki illərdəki fəaliyyətini nəzərdən keçirərək təhlil etmək və gələcək fəaliyyət planlarını müəyyən etməkdir. İllik görüşdə Rəhbərlik Şurası tərəfindən rəhbərlik sırasından sədr təyin olunur və o, növbəti görüşdə yeni sədrin təyin olunacağı vaxta qədər Banka rəhbərlik edir. Rəhbərlik Şurası Bankda ən yüksək idarəetmə orqanıdır. Rəhbərlik Şurası Bankın ümumi idarəedilməsi ilə bağlı səlahiyyətini İcraçı Direktorlar Şurasına da ötürə bilər. Lakin, Banka üzvlük, Bankın nizamnamə kapitalının artırılması və azaldılması, beynəlxalq

¹ <https://www.isdb.org/isdb-member-countries>

² <https://www.isdb.org/leadership/board-of-governors>

və regional təşkilatlarla əməkdaşlıq sazişlərinin təsdiqi, Prezident və icraçı direktorların seçilməsi və yenidən seçilməsi yalnız Rəhbərlik Şurasının səlahiyyətinə aid olan məsələlərdir.

Hazırda [İcraçı Direktorlar Şurasının](#)³ 19 üzvü vardır. Onlardan 10 nəfəri təyin edilir, digər 9 nəfər isə seçilir. Əsas səs payına malik 10 üzvün hər biri bir icraçı direktoru təyin edir. Digər 9 direktor isə bütün rəhbərlik tərəfindən seçilir. Seçimdə yuxarıda qeyd olunmuş 10 ölkəni təmsil edən rəhbərlik iştirak etmirlər. İcraçı Direktorlar Şurasının üzvlərinin səlahiyyət müddəti 3 ildir və onlar yenidən seçilə və ya təyin edilə də bilərlər. İcraçı Direktorlar Şurası Bankın ümumi əməliyyatlarına nəzarət etməyə səlahiyyətliyə. 2021-ci ildə Bankın Prezidenti vəzifəsinə Məhəmməd Süleyman Əl Yasser seçilmişdir.

Bankın hesablaşma vahidi 1 SDR-a bərabər İslam Dinarıdır (İD). Bankın nizamnamə kapitalı 100,0 mlrd. İD təşkil edir ki, bunun 56,1 mlrd. İD-sinə abunə yazılışı həyata keçirilmişdir. Abunə kapitalının 14,9 mlrd. İD-si ödənilən (called-up) kapital təşkil edir. [2023-cü il 31 dekabr tarixinə olan məlumat](#)⁴ əsasən ödənilən kapitalın 6,8 mlrd. İD-sinin ödənişi tamamlanmışdır. Səudiyyə Ərəbistanı (23,51%), Liviya (9,43%), İran (8,25%), Nigeriya (7,66%) və Qətər (7,18%) Bankda əsas səhm sahibləridir.

Əməliyyatlarda əsas yeri **kredit əməliyyatları** tutur. Əməliyyatların ümumi planında kənd təsərrüfatı, tikinti, suvarma sistemlərinin yenidən qurulması, iqtisadi və sosial infrastrukturun inkişafı layihələrinin maliyyələşdirilməsinə sərf olunan uzunmüddətli kreditlər çoxluq təşkil edir. İİB-nin adi kreditlərinin xüsusiyyəti onların faizsiz verilməsidir. Bu zaman yığılan cüzi (2,5%) rüsumlar inzibati xərclərin ödənilməsinə gedir. Qaytarılma dövrü 25 il, güzəştli müddət 7 ildir. Digər ölkələr üçün bu müddətlər cəmi 0,75% rüsumla müvafiq olaraq 30 və 10 ilə qədər uzadıla bilər.

İİB-nin fəaliyyətində fərqli cəhət təkcə öz cari əməliyyatlarında islam prinsiplərindən bəhrələnməsi deyil, həm də gerçəkləşdirilən layihələrin uzunmüddətli maliyyələşdirilməsində orta hesabla 15-25 illik müddətlərdən istifadə etməsidir.

İİB-nin fəaliyyətinin əsas istiqamətlərini üzv dövlətlərin ərazilərində infrastruktur layihələrinin reallaşmasında fəal iştirak etməkdən, iqtisadi və sosial inkişaf məsələlərinin həllində onlara yardım göstərməkdən ibarətdir. Bundan başqa, iştirakçı dövlətlər arasında beynəlxalq ticarətin inkişafına kömək edir, sığorta fondları, habelə İOT üzvü olmayan ölkələrdəki müsəlman icmalarına maliyyə dəstəyi verən xüsusi fondlar yaradır.

İİB-nin kənd təsərrüfatı sektorunda maliyyələşdirdiyi layihələr kənd təsərrüfatının inkişafına, məhsulun və torpağın qorunmasına, heyvandarlığa və əkinçiliyə, suvarma işlərinə istiqamətlənib. Sənaye sektorundakı proqramlara sənaye menecmenti, istehsalın təkmilləşdirilməsi ilə bağlı əməliyyatlar, sənaye müəssisələrinin dəstəklənməsi və bərpası, fəaliyyət göstərməyən istehsal güclərindən istifadə daxildir.

Vergi və maliyyə islahatı sahəsində üstünlük bank praktikası, həmçinin daxili və xarici öhdəliklər üzrə menecmentlə bağlı layihələrə, infrastruktur sferasında isə nəqliyyat kommunikasiyalarının, telekommunikasiyaların və kommunal xidmətlərin inkişafına verilir. Elm və texnologiya sahəsində prioritet layihələr bunlardır: milli və regional elmi-texniki siyasətin, strategiyanın inkişafı, elmi-texniki araşdırmaların və təhsilin dəstəklənməsi, texniki yardım, üstün sektorlarda (kənd təsərrüfatı, səhiyyə, nəqliyyat və s.) ən yeni texnologiyalardan istifadə.

Bankın maliyyələşdirmə metodlarından biri **lizinqdir**. İİB lizinq üzrə dövlət və özəl sektorlarda müxtəlif layihələri, o cümlədən binaların tikilməsi və bərpası, sənaye, aqrosənaye, nəqliyyat və gəlir gətirən digər müəssisələrə texnika və avadanlıq verilməsini maliyyələşdirir. İcarə zamanı İİB, adətən, daşınma və qurulma da daxil olmaqla maşınların və avadanlığın ümumi dəyərini ödəyir. Layihənin texniki göstəricilərindən və maliyyə xarakteristikasından asılı olaraq vəsait qoyuluşu üçün lizinq müddəti 6-48 ay çəkir. Bu müddət 15 ilədək uzadıla bilər. Lizinqin dəyəri, adətən, 6% həcmində müəyyən edilir.

³ <https://www.isdb.org/leadership/board-of-executive-directors>

⁴ https://www.isdb.org/sites/default/files/media/documents/2024-05/IsDB_AR23_EN_WEB_V2%201.pdf

Möhlətli satışdan istifadə maliyyələşdirmənin ortamüddətli metodudur. İİB-də ilk dəfə 1984-cü ilin oktyabrında tətbiq edilib. Bu metod benefisiara Bankın onun üçün aldığı məşinləri və avadanlığı əldə etməyə, yalnız bundan sonra verilən möhlətdən istifadə edərək onun haqqını ödəmək imkanı verir. İcarədən fərqli olaraq, əmlak əldə edildikdən dərhal sonra alıcıya əldə etdiyi aktivlərə mülkiyyət hüququ verilir, alış dəyərini isə o, möhlətlə ödəyir. Möhlətli satış 15 ilədək olan müddətdə ildə 6% ödəmə ilə həyata keçirilir.

İstisna maliyyələşmənin İİB-də tətbiq edilən spesifik metodlarından biridir. Ondan Bankın üzvü olan ölkələrin istehsal imkanlarını inkişaf etdirmək üçün istifadə olunur. Mahiyyəti ondan ibarətdir ki, Bank alıcı ilə istehsalçı (satıcı) arasında kontrakt bağlanmasına kömək edir və lazım olan vəsaiti ödəyir ki, göstərilən xüsusiyyətlərə malik müəyyən növ məhsul istehsal olunsun, müəyyən qiymətə satılsın və tarixi qeydə alınsın. İstisnanın da müddəti 15 ilə qədər ola bilər.

Kapitalda iştirak da İİB-in kifayət qədər yayılmış maliyyələşdirmə metodlarındanıdır. Bank şirkətin, müəssisənin, bankların kapitallarında bir şərtlə iştirak edə bilər ki, bu təşkilatlar islam prinsipləri ilə işləsinlər. Bu zaman Bankın payı ümumi kapitalın üçdə birindən çox olmamalıdır.

İİB-nin göstərdiyi **texniki yardım** ya layihələrlə (onların texniki-iqtisadi cəhətdən əsaslandırılması, müfəssəl planlaşdırma, icraya nəzarət, pilot layihələr və s.) birbaşa bağlı olur, konsaltinq (inkişaf siyasətinin müəyyənləşdirilməsi, sektorların inkişaf planlarının hazırlanması, müəssisələrin yaradılması və inkişafı, elmi araşdırmalar və s.) və ya da qrant verilməsi formasında ifadə edilir.

Mənfəətin bölüşdürülməsində iştirak, maliyyələşdirmə xətti, strukturun maliyyələşdirilməsi, bank təminatlarının verilməsi və s. də İİB-nin maliyyələşdirmə metodlarıdır. Onlardan hər birinin öz spesifik cəhətləri var.

www.isdb.org

İslam İnkişaf Bankı İnstitutu

İslam İnkişaf Bankı İnstitutu (İİBİ) 1981-ci ildə İslam Tədqiqat və Təlim İnstitutu adı altında yaradılmışdır. İİBİ üzv ölkələrin sosial-iqtisadi inkişafını dəstəkləmək məqsədilə dinamik və rəqabətqabiliyyətli islam maliyyə xidmətləri sənayesinin inkişafını təmin etməklə İİB Qrupunun dünya standartlarına uyğun, elm tutumlu təşkilata çevrilməsində mühüm rol oynayır. Təşkilatın əsas fəaliyyət istiqamətlərini islam iqtisadiyyatı, bankçılığı və maliyyəsi mövzularında təlimlərin təşkili, araşdırmaların aparılması, seminar və konfransların təşkili, məsləhət xidmətlərinin təmin edilməsi və islam iqtisadiyyatı və maliyyəsi sahələrində potensialın artırılması istiqamətində işlərin görülməsi təşkil edir.

Qeyd olunanlarla yanaşı, islam maliyyəsi sahəsinə aid elmi araşdırmaların nəticələri, elmi məqalə və mühazirələr ildə iki dəfə, üç dildə (ərəb, fransız və ingilis dillərində) nəşr edilən "İslam iqtisadi elmləri" jurnalında dərc olunur.

isdbinstitute.org

İnvestisiyaların və İxrac Kreditlərinin Sığortalanması üzrə İslam Korporasiyası (ICIEC)

İnvestisiyaların və İxrac Kreditlərinin Sığortalanması üzrə İslam Korporasiyası (ICIEC) 1994-cü ildə yaradılmışdır. 4 qitəni (Asiya, Afrika, Avropa və Cənubi Amerika) əhatə edən 50 ölkə təşkilata üzvdür. ICIEC üzv ölkələr arasında və üzv ölkələrlə üzv olmayan digər ölkələr arasında ticarəti təşviq edir və üzv ölkələrə investisiyaların cəlb olunması istiqamətində tədbirlər həyata keçirir. Əsas fəaliyyət istiqamətlərini ixrac kreditlərinin və investisiyaların sığortalanması və təkrar sığortası təşkil edir.

ICIEC həmçinin 2005-ci ildən İİB Qrupunun İnvestisiyaların Təşviqi üzrə Texniki Yardım Proqramını (ITAP) həyata keçirir.

2024-cü ilin sonuna ICIEC-in [ümumi sığorta öhdəlikləri](#)⁵ 121,2 mlrd. ABŞ dollarını keçmişdir ki, bunun 96,0 mlrd. ABŞ dolları məbləğində olan hissəsi üzv ölkələrdə ticarətin, 25,2 mlrd. ABŞ dolları isə birbaşa xarici investisiyaların dəstəklənməsinə yönəlmişdir. Təkcə 2024-cü ildə 13,0 mlrd. ABŞ dolları məbləğində sığorta öhdəliyi yerinə yetirilmişdir.

ICIEC-in ən böyük səhmdarları Səudiyyə Ərəbistanı Krallığı (20,19%), Misir (4,51%) və İrandır (3,36%).

iciec.isdb.org

Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası

Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası (ICD) 1999-cu ildə yaradılmışdır. Üzvləri 4 qitədə (Asiya, Afrika, Avropa və Latin Amerikası) yerləşən 56 ölkədir. Məqsədi şəriət prinsiplərinə əsaslanaraq özəl sektorun inkişafını maliyyələşdirməklə üzv ölkələrin sosial-iqtisadi inkişafına yardım etməkdir.

ICD tərəfindən 1999-2024-cü illərdə [3,49 mlrd. ABŞ dolları dəyərində](#)⁶ 294 layihənin maliyyələşdirilməsi həyata keçirilmişdir.

Korporasiyanın [nizamnamə kapitalı 4,0 mlrd. ABŞ dolları](#)⁷ təşkil edir. Nizamnamə kapitalının 2,0 mlrd. ABŞ dollarına abunə yazılışı həyata keçirilmişdir ki, bunun da 1,59 mlrd. ABŞ dolları ödənilmişdir (paid-in).

2008-ci ildə özəl sektorda həyata keçirilən fəaliyyətin vahid mərkəzdən idarə olunmasını təmin etmək məqsədilə Vahid İnvestisiya Fondu (UIF) təsis edilmişdir. UIF özünün icarə və satış aktivlərinin qiymətləndirilməsi yolu ilə resurslarını səfərbər edir. UIF həmçinin İİB-nin layihə və ticarətin maliyyələşdirilməsi əməliyyatlarını da həyata keçirir.

icd-ps.org

Ticarətin Maliyyələşdirilməsi üzrə Beynəlxalq İslam Korporasiyası

Ticarət Maliyyələşdirilməsi üzrə Beynəlxalq İslam Korporasiyası (ITFC) 2008-ci ildən fəaliyyət göstərir. ITFC islam dünyasında iqtisadi vəziyyətin və əhalinin həyat səviyyəsinin yaxşılaşdırılması məqsədilə ticarətin inkişafını təmin etmək üçün yaradılmış müstəqil qurumdur. Əsas məqsədi İƏT-ə üzv ölkələr arasında ticarətin təşviq edilməsidir.

Korporasiyanın [nizamnamə kapitalı 4,0 mlrd. ABŞ dolları](#)⁸ təşkil edir. Nizamnamə kapitalının 858,7 mln. ABŞ dollarına abunə yazılışı həyata keçirilmişdir ki, bunun da 746,8 mln. ABŞ dolları ödənilmişdir (paid-in).

Təşkilatın iki əsas aləti ticarətin maliyyələşdirilməsi və Ticarət Əməkdaşlığı və Təşviqi Proqramıdır (TCPP). TCPP 4 əsas fəaliyyətdən ibarətdir: ticarətin təşviqi, ticarətin asanlaşdırılması, potensialın artırılması və strateji malların inkişafı.

2010-cu ildə İİB Qrupu üzv ölkələrin İƏT daxili ticarətin inkişafı istiqamətində fəaliyyətlərinin genişləndirilməsinə dəstək göstərmək məqsədilə Qrup Ticarətlə Əlaqəli Məsələlər Komitəsini yaratmışdır.

Yaradıldığı dövrdən indiyədək ITFC 82.7 mlrd. ABŞ dolları, o cümlədən 2024-cü ildə 7,3 mlrd. ABŞ dolları dəyərində maliyyələşdirməni həyata keçirmişdir.⁹

www.itfc-idb.org

⁵ <https://iciec.isdb.org/annual-report/2024/wp-content/uploads/2025/06/ICIEC-AR-2024-ENGLISH-FINAL.pdf>

⁶ <https://icd-ps.org/en/projects-summary>

⁷ https://icd-ps.org/uploads/files/ICD_EN_AR24_web-small11747827745_9604.pdf

⁸ <https://www.itfc-idb.org/getattachment/debefb0d-ac55-4d08-a28e-5bb3a02c51d9/ITFC-Annual-Report-2024-ENG.pdf>

⁹ <https://www.itfc-idb.org/getattachment/debefb0d-ac55-4d08-a28e-5bb3a02c51d9/ITFC-Annual-Report-2024-ENG.pdf>

Azərbaycanın İslam İnkişaf Bankı Qrupu ilə əməkdaşlığı

Azərbaycan İİB Qrupuna daxil olan qurumlardan dördünün - İslam İnkişaf Bankının (1992-ci ildən), Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyasının (2002-ci ildən), Ticarətin Maliyyələşdirilməsi üzrə Beynəlxalq İslam Korporasiyasının (2014-cü ildən) və İnvestisiyaların və İxrac Kreditlərinin Sığortalanması üzrə İslam Korporasiyasının (2023-cü ildən) üzvüdür. Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 20 fevral tarixli 856 nömrəli Fərmanı ilə İİB-də Azərbaycan Respublikasının iqtisadiyyat naziri ölkəmiz üzrə rəhbər, Azərbaycan Respublikasının maliyyə naziri ehtiyat (alternativ) rəhbər təyin edilmişdir.

2010-cu il iyun ayında İİB Qrupunun 35-ci illik toplantısı Bakıda keçirilmişdir. Ölkəmiz 2026-cı ilin iyun ayında İİB Qrupunun 52-ci illik toplantısına ev sahibliyi edəcəkdir.

Azərbaycan İİB-ə 1992-ci il 4 iyulda üzv olmuşdur. Ölkəmiz Bankın ümumi abunə kapitalının 0,10%-ni təşkil edən **56,49 mln. İD dəyərində 5649 səhmə**¹⁰ sahibdir ki, bunun da 14,7 mln. İD-si ödəniləndir (paid-in). Ölkəmiz tərəfindən qeyd olunan kapitalla abunəlik 2016-2035-ci illərdə illik ödəniş edilməklə həyata keçiriləcək. İİB Azərbaycanda əsasən nəqliyyat, enerji, meliorasiya, su təsərrüfatı, qaçqın və məcburi köçkünlərin vəziyyətinin yaxşılaşdırılması sahələrində layihələri maliyyələşdirir.

İİB ilə ilk kredit layihəsi 1994-cü ildə imzalanmışdır. **Həmin dövrdən 2024-cü ilədək**¹¹ ölkəmizə 34 layihə çərçivəsində 663,9 mln. İD (1.012,4 mln. ABŞ dolları) məbləğində kredit ayrılmışdır. İİB tərəfindən indiyədək Azərbaycan üçün ümumi dəyəri 2,9 mln. İD (4,2 mln. ABŞ dolları) olan 22 texniki yardım layihəsi maliyyələşdirilmişdir. Bununla yanaşı, Bank tərəfindən 125,9 mln. İD (185,8 mln. ABŞ dolları) dəyərində 20 ticarətin maliyyələşdirilməsi layihələri və 1,2 mln. İD (2,0 mln. ABŞ dolları) dəyərində 3 xüsusi dəstək əməliyyatlarının maliyyələşdirilməsi həyata keçirilmişdir.

Azərbaycan Bankın Direktorlar Şurasında Albaniya, Özbəkistan, Türkmənistan, Tacikistan, Qırğız Respublikası və Qazaxıstanın da daxil olduğu ölkələr qrupunun üzvüdür.

Ölkəmiz 2002-ci ildən etibarən İİB Qrupuna daxil olan Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyasının üzvüdür. Korporasiya bu günə kimi ölkəmizin özəl sektoruna **13 layihə üzrə 110,2 mln. ABŞ dolları**¹² məbləğində kredit ayırmış, o cümlədən Azərbaycan İnvestisiya Şirkəti ilə birgə Xəzər Beynəlxalq İnvestisiya Şirkətinin təsis edilməsində iştirak etmişdir.

Azərbaycan Ticarətin Maliyyələşdirilməsi üzrə Beynəlxalq İslam Korporasiyasının Təsis edilməsi haqqında Sazişi 2013-cü il 17 dekabr tarixində təsdiq etmişdir. Korporasiyada ölkəmiz minimal sayda, yəni 500,0 min ABŞ dolları dəyərində 50 səhmə sahibdir ki, bu da abunə kapitalının 0,06%-ni təşkil edir.¹³

İnvestisiyaların və İxrac Kreditlərinin Sığortalanması üzrə İslam Korporasiyasının səhm kapitalında Azərbaycan Respublikası 0,08% paya sahibdir.¹⁴

¹⁰ https://www.isdb.org/sites/default/files/media/documents/2024-05/IsDB_AR23_EN_WEB_V2%201.pdf

¹¹ https://www.isdb.org/sites/default/files/media/documents/2024-05/IsDB_AR23_EN_WEB_V2%201.pdf

¹² <https://icd-ps.org/en/projects-summary>

¹³ <https://www.itfc-idb.org/getattachment/debefb0d-ac55-4d08-a28e-5bb3a02c51d9/ITFC-Annual-Report-2024-ENG.pdf>

¹⁴ <https://iciec.isdb.org/annual-report/2024/wp-content/uploads/2025/06/ICIEC-AR-2024-ENGLISH-FINAL.pdf>